

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəsi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü İlkin Şahbazovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlunun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli 84 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

03 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü İlkin Şahbazov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlunun Mərkəsi Seçki Komissiyasına daxil olmuş 01 yanvar 2015-ci il tarixli 84 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəsi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən araşdırmaya qəbul edilmişdir.

2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 75 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlu 2015-ci il yanvarın 01-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək, həmin seçki dairəsində dairə seçki komissiyası tərəfindən səsərin təkrar hesablanması zamanı hüquqlarının pozulmasını iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Müəyyən edilmişdir ki, Ş.T.Nuriyev və digərlərinin 25 dekabr 2014-cü il tarixli şikayəti aidiyyət qaydalarına dair tələbin pozulması ilə Mərkəzi Seçki Komissiyasına daxil olduğundan müraciət aidiyyəti üzrə baxılması üçün 75 saylı Lənkəran-Masallı seçki dairəsi dairə seçki komissiyasına göndərilmişdir. Həmin komissiya tərəfindən müraciətə 29 dekabr 2014-cü il tarixdə baxılmış və müraciətin təmin edilməməsi barədə qərar qəbul edilmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, Mərkəzi Seçki Komissiyasının 26 dekabr 2014-cü il tarixli 29 sayılı qərarında 75 saylı Lənkəran-

Masallı seçki dairəsi dairə seçki komissiyası tərəfindən səslerin təkrar hesablanması nəzərdə tutulmamış və dairə seçki komissiyası tərəfindən səslerin təkrar hesablanması prosesini həyata keçirilməmişdir. Ona görə də müraciətdə iddia olunan qanun pozuntuları əsassızdır.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müraciətdəki xüsusiyyətlər öz təsdiqini tapmadığından müraciət əsassız hesab edilərək təmin olunmamalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim:**

1. 75 sayılı Lənkəran-Masallı seçki dairəsi üzrə Türkoba bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Nuriyev Şərafət Tehrab oğlu və həmin seçki dairəsi üzrə müşahidəçi olmuş Qurbanov İlham Rzabala oğlunun 01 yanvar 2015-ci il tarixli 84 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Ekspert qrupunun üzvü

İlkin Şahbazov